



■ Məlahət BABAYEVA

Nobel mükafatlı yaziçi Orxan Pamukun ən çox oxunan əsərlərindən biri də "Məsumiyət muzeyi" romanıdır. Məhəbbət mövzusunda yazılmış bu roman 2008-ci ildə işq üzü görüb, (29 avqust 2008-ci il, "İletişim Yayınları" yaziçi əsəri yazmağa 10 ildən çox vaxt sərf etmişdir. Orxan Pamuk "Məsumiyət muzeyi" kitabını yazmaq ərefəsin-dəyən muzeyşunaslıq ve muzeyşunaslıq tarixi haqqında material-larla yaxından tanış olmuş, Türkiyədə, Asiya və Avropada bir çox muzeyləri gəzmişdir. Əsərin tərcümə hüquqları isə kitab həle nəşr olunmamışdan əvvəl satılmışdır. Əsərdə fərqli sosial zümrələrə mənsub gənclərin kədərli eşq he-kayəsi ilə yanaşı, həm də 80-ci illər Türkiyəsinin ictimai-siyasi, iqtisadi əviyyəti, incəsənətin - əsa-sən də film yaradıcılığının həmin dövrdə üzləşdiyi problemlər işq

rol almasını istəmirler. Onun yeri-nə daha sonralar Feridunun sevgiliyi olacaq aktrisa Papatyani seçilər. Film uğur getirir, lakin Füsün ilə Feridunun evliliyi uzun çekmər ve Kamal da bu məsələdən məm-nun olur.

Füsünün atasının vəfatından sonra Kamal ilə Füsün evlənmək qərarına gelirlər. Füsün, Kamal və Füsünün anası Nəsibe xanım Parisə getmək üçün avtomobilə səya-hətə çıxırlar. Babaeski şəhərində Ədirnə yoluna baxan bir otelə dincəlməyə qərar verirlər. Sübə vaxtı Füsün maşın sürmək arzu-sunda olduğunu dilə getirir və Kamal razi olur. Neticədə Füsünün idare etdiyi avtomobil qəzaya düşür, Füsün ölü, Kamal isə ağır ya-ralanır. Kamal sağıldıqdan sonra, illər uzunu yığıdı əşyaları sərgilə-cəyi bir muzey açmağa qərar verir. Füsungilin Çukurcumadaki evini

etmişdir. Müəllif, "Məsumiyət mu-zeyi"nin həm üslub, həm də təsvir etdiyi mövzu baxımından Marsel Prustun "İtirilmiş vaxt axtarışında" əsərini xatırlatdığını yazmışdır.

İngiltərəde nəşr olunan "Maliyə vaxtı" (Financial Times) kitabı isə "Məsumiyət muzeyi"ni Ceyms Coysun "Ullis", Tolstoyun "Anna Karenina" və Nabokovun "Lolita" əsərinə bənzədiyini qeyd etmişdir.

Maraqlı fakt odur ki, əsərin adı sevdidi qızə aid hər əşyanı yıga-raq muzey yaradan bir adamın eşq hekayəsində yaranıb. Ancaq kitabındakı məsumluq sözünə ro-manda rast gelmək mümkün deyil. Çünkü kitabıda eşq də daxil olmaqla günahsız olan heç bir şey yoxdur. Yəni burda saf, təmiz eşqdən səhbət getmir. Amma bütün bunla-rə baxmayaraq, kitabdakı eşq he-kayəsi əsərə təsir edicidir. Bu elə bir

Orxan Pamuk Kamaldan fərqli olaraq Füsün obrazının daxili dün-yasını açmağa səy göstərməmişdir. Yaziçi Füsunu sanki eşq predmeti kimi təsvir etmək istəmişdir. Füsün Kamalın Sibellə nişanından sonra, sanki qırıldığdan sonra bir daha bərpa olmayan büssür bir güldən ki-midir. O, Kamalı əfv etse də qəlbə qırılmış, inamı itmiş, əvvəlki coşqun sevgidən əsər belə qalmamışdır. Bəlkə də elə buna görə də artıq Kamalla evlənməyə heç bir maneə qalmadığı vaxtda o intihar edir.

Əsərdə Füsünün intihar etməsi və ya avtomobilin qəza nəticə-sində ağaca çırpması məsələsinin anlamını da yaziçi oxucuların öhdəsinə buraxmışdır. Amma əsərdən məlumdur ki, Füsün avto-mobil qəsdən yüksək sürətlə sü-rərek ağaca çırır. Uzun illərdən bəri Füsünün xəyalı ilə yaşayış Kamala isə bu ölüm o qədər təsir edir ki, bu eşq onun üçün işləy-

# Eşqin əbədiyyəti

"Məsumiyət muzeyi" romanı barədə...

üzü görmüşdür.

"Məsumiyət muzeyi"ndəki hadisələr 1975-ci ildən başlayaraq dinamik şəkilde inkişaf edir və da-ha bir neçə onillikləri özündə ehti-va edir. Əsərdə Basmacı ailəsinin varisi, xaricdə təhsil almış 30 yaşı Tekstil fabrikasının müdürü Kamal ilə onların uzaq qohumları, yoxsul Keskin ailəsinin 18 yaşı gözəl qızı, satıcı Füsün arasındaki qəmli sevgi hekayəsi təsvir edilmişdir. Kamal, kübar bir ailənin qızı, xaricdə təhsil almış Sibellə nişan-lanmaq ərefəsindədir. Sibellə çanta almaq üçün getdiyi dükanda il-lədir görəmədiyi Füsün ilə rastlaşır. Füsuna məftun olan Kamal, tez bir zamanda Füsün ilə görüşməye nail olur. Univerisitet imtahanlarına hazırlaşan Füsuna Kamal riyaziyyat fənnindən köməklik edir. Lakin bu görüşlər Kamalın Sibel ilə nişanlanmasıdan sonra bitir. Kamal əvvəller olduğu kimi hər gün eyni saatda Füsunu Mərhəmət binasındaki mənzilində gözləyir; lakin Füsün bir daha görüşə gəlmir. Füsunu tapa bilməyən Kamalın bədbəxt günləri başlayır. Neticədə o, nişanlısı Sibeldən də ayrıılır və Füsün ilə görüşdüyü mənzildə onun (Füsünün) əşyaları ilə birlidə zaman keçirir.

Kamalın başı bir müddət atasının vəfatı ilə bağlı təziyəyə qarışsa da o, daha sonra Füsünün ya-shadığı evi tapır. Lakin öyrənir ki, Füsün Feridun adlı işsiz gənc bir rejissorla (öz adını qorumaq üçün) ailə qurmuşdur. Hadisələr inkişaf etdikcə biz Kamalın hər gün Füsungilə qonaq getdiyini görürük. Sevdiyi qadını hər gün görmək məqsədile o, Füsünün baş rolda oynayacağı, Feridunun çəkəcəyi bir filmi maliyyələşdirməyə qərar verir. Səbrə Füsunu gözləmək Kamala daha bir şövq verir. Kamal Füsunu yenidən nə vaxtsa iti-rəcəyi qorxusuya ona aid əşyaları gizlice oğurlayır və toplamağa başlayır.

Kamal, Füsünün baş rolda oynayağı film üçün "Limon Filmci-lik" adlı şirkət qurur. Lakin nə Kamal, nə Feridun Füsünün filmdə

muzey edən Kemal, muzeyin kata-loqunu roman formasında yazılmış üçün yaziçi Orxan Pamuka verir. Orxan Pamuk Kamalın da ölü-mü ilə neticələnən romanı yazır və nəşr etdirir.

Orxan Pamuk öz əsərində il-hamlanaraq 28 aprel 2012-ci ildə Çukurcumada "Masumiyyət müze-yi" adlı (binanın özü də tarixi abidə sayılır, çünki 1897-cü ildə tikilib) üç mərtəbəli muzey binasını da zi-yarətçilərin üzünə açmışdır.

Tənqidçi Pakizə Bariş "Məsu-miyyət muzeyi" haqqında yazar-kən romanda bəzən hissərin çox geniş şəkildə, hadisələrin isə şışirdilmiş şəkildə göstərildiyini qeyd etmişdir. Belə ki, müəllif, Kamalın Füsuna olan sevgisini də sünə sa-yır. Tənqidçi: "Məsumiyət muze-yi"ndə dəli kimi aşiq olmaqmı var, ya dəli bir ehtiras halımı var?" - de-yə məqaləsində suallar qoymuş və romanın sevgi romanından çox ehtiras romanı olduğunu qeyd etmişdir. P.Barişə görə Füsünun yalnız zahiri gözəlli oxuculara təqdim edildiyindən Kamalın Füsuna nə səbəbdən bu qədər sevdalandığını anlamaqda çətinlik yaradır. Bün-dan əlavə Pakizə Bariş, real hə-yatda olmayan, düşünülmüş obrazın şərəfinə xatire muzeyi yaradılmasının məsələsinə də müsbət bax-mamış və: "oxucu niyə düşünülmüş bir qəhrəmanın sağdan-sol-dan yiğilmiş xəyal məhsulu əşyalarını gedib görmək istəsin ki?" - deyə etirazını bildirmişdir.

A.Ömər Türkeş isə varlı-kasib məhəbbəti kimi ünsürləri özündə ehtiva edən bu romanda tipik Yer-şilçam filmləri qəlibindən istifadə olunduğunu yazır. O, Pamukun təsvir etdiyi məhəbbəti: "Cümhuriyyət Türkiyəsinin müasir mühafizəkar xarakterindən qaynaqlanan bir eşq olduğunu, yaziçinin 592 səhifəlik romanının hər parçasını bir-birine bağlayan qüsursuz qura-maları ilə "melodramları" təqlid et-diyyini" söyləyirdi. Türkeşə görə, Pamuk səthi bir üslub istifadə etmiş, beləliklə də dərin məzmunu-lu mövzuları yeri gəldiyində adı, so-yuqqanlı, duyğusuz bir dille izah

əşqdır ki, oxucu illər sonra belə onu yadından çıxarmır və bir çox hadisələrde də kitabı xatırlayıb. Kitab "Həyatımın ən xoşbəxt anı-yış, bilmirdim" sözleri ilə başlayır və biz burada öz həqiqi sevgisinin dəyərini vaxtında bilməyen Kamalın faciəli həyatı ilə tanış oluruz.

Əsər Kamalın yoxsul Füsuna aşiq olması, ona deli kimi bağlanmasıyla başlasa da, daha sonra biz, baş qəhrəmanı həyatın mənasını öz sevgilisine qovuşmaq xəyalları ilə yaşamaqda tapdıığını görürük. Amma Kamal bu qədər səy göstərməsinə baxmayaraq illərle Füsündən müsbət cavab ala bilmir. Buna baxmayaraq, Kamal həyatındaki hər şəydən imtina etmiş və Füsuna yaxın olma istəyi onun tək məq-sədindən əvvəlmişdir. Romana fərqli bir hava qatan da məhz Kamalın Füsuna olan bu dəli eşqidir. Elə bu müvəffəqiyyətli süjet xətti də romanı zövqlə oxunacaq bir hala gə-tirmişdir.

"Məsumiyət muzeyi"ndəki bu eşq Əhməd Hamdi Tanpınarın "Hüzur" romanındaki Mümtaz ilə Nurən arasındaki sevgi macərasını bir növ xatırladır.

"Hüzur" romanında da ehtiraslı bir eşq təsvir olunur. Mümtaz ilə Nurən illərlə bir-birlərindən ayrı ya-shamaq məcburiyyətində qalmaları və romanın kədərli sonluqla bitməsi onu "Məsumiyət muzeyi"nə bənzədir.

rək daha da böyükür, nəticədə sevgilisinin toxunduğu hər bir əş-ya muzey eksponatına çevirilir.

Klassik Türk filmlərindəki mə-həbbət hekayələrinə bənzəyən bu romanda yaziçinin üslubu o qədər səmimi, həqiqidir ki, oxucu bu qədər böyük eşqdən o qədər heyran qalır ki, onun klassik eşq macəralarından nə qədər ferqli olduğunu anlaysı. (Hətta kitabdakı bu eşq hekayətindən təsirlənən türk mü-jənnisi Nazan Öncəl də əsərə it-hafən "Canım menim necəsən" adlı bir mahni bestələmişdir).

Roman əsasən Kamalın dün-yagörüşü və müşahidələri əsasında qələmə alınmışdır. Yaziçi əsər-deki hadisələrin cərəyan etdiyi dövrü - o zamankı İstanbulu bize o qədər həqiqi boyalarla təqdim edir ki, oxucu bu əsəri oxuduğu mü-dədətə özünü 1975-ci illərdəki İstanbulda tapır. Romanda Kamal ilə Füsünün eşqi ön planda verilse də, həmin dövrdəki İstanbulun so-sial-ictimai həyatı, mənəvi-əxlaqi dəyərləri, həyat tərzi haqqında məlumatlar da əhəmiyyətli yer tutur. Hətta biz romanın ortasında və sonunda Orhan Pamukun özüne də rast gəlirik. Xüsusile romanın ortalarında nişan mərasimində Füsün ilə rəqs etməsi və ondan təsir-lənməsi, özünün və ailəsinin hə-yatı haqqında bəzi məlumatlar ver-məsi də romanın diqqət çəkən tə-rəflərindəndir.

"Məsumiyət muzeyi" Kamalın "hər kəs bilsin, çox xoşbəxt bir hə-yat yaşadım" sözleri ilə bitir. Bu sözleri ilə Kamal tanışlarına və dostlarına bir ismariş vermək isteyir. Çünkü Füsünün eşqiyle və ölü-müyle özünü illərlə qəmə-kədərə qərq edən Kamalı etrafındaklar bədbəxt biri kimi görürdü. Kamal isə hamiya sübut edir ki, onu xoşbəxt edən yalnız Füsünun varlığıdır, ona olan eşqidir. Lakin əsərin digər əsas qəhrə-manı olan Füsün isə sanki öz məqsədində çatarkən onun puç ol-duğunu düşünən, həyatın mənasını itirən Martin İdendir.

Orxan Pamuk Kamaldan fərqli olaraq Füsün obrazının daxili dün-yasını açmağa səy göstərməmişdir. Yaziçi Füsunu sanki eşq predmeti kimi təsvir etmək istəmişdir. Füsün Kamalın Sibellə nişanından sonra, sanki qırıldığdan sonra bir daha bərpa olmayan büssür bir güldən ki-midir. O, Kamalı əfv etse də qəlbə qırılmış, inamı itmiş, əvvəlki coşqun sevgidən əsər belə qalmamışdır. Bəlkə də elə buna görə də artıq Kamalla evlənməyə heç bir maneə qalmadığı vaxtda o intihar edir.

Əsərdə Füsünün intihar etməsi və ya avtomobilin qəza nəticə-sində ağaca çırpması məsələsinin anlamını da yaziçi oxucuların öhdəsinə buraxmışdır. Amma əsərdən məlumdur ki, Füsün avto-mobil qəsdən yüksək sürətlə sü-rərek ağaca çırır. Uzun illərdən bəri Füsünün xəyalı ilə yaşayış Kamala isə bu ölüm o qədər təsir edir ki, bu eşq onun üçün işləy-

